

Qeydiyyat nömrəsi: _____

RAZILAŞMA PROTOKOLU

(1 sayılı əlavə)

“ _____ ” _____ 20__ il

Mən, _____ (bundan sonra “Sifarişçi” adlanacaq) bu razılaşma protokolunu ona görə imzalayıram ki, fərdi yaşayış evinin qazlaşdırılmasının aşağıda müəyyən edilmiş qaydalara uyğun aparılmasına heç bir etirazım yoxdur.

Belə ki, SOCAR-ın daimi istifadəsində olan hasilat torpaqları hüduqlarında yerləşən və qazlaşdırılmasına icazə verilməyən ərazilərdəki fərdi yaşayış evləri istisna olmaqla saatlıq qaz tələbatı 10 m³-ə qədər olan fərdi yaşayış evinin qazlaşdırılması işlərinin yerinə yetirilməsi aşağıda qeyd edilən norma və şərtlər daxilində aparılır:

1. Fərdi yaşayış evinin qazlaşdırılması işləri _____ (bundan sonra “İcraçı” adlanacaq) (icraçının adı) tərəfindən təşkil və nəzarət ediləcək, qazlaşdırılma işlərinin vaxtında və keyfiyyətlə icrası təmin ediləcəkdir.
2. Sifarişçi tərəfindən fərdi yaşayış evinin qazlaşdırılması üçün müraciət edildiyi tarixdən etibarən icraçının nümayəndələri tərəfindən həmin ünvana 2 (iki) iş günündən gec olmayaraq baxış keçirilir.
3. Sifarişçinin təqsiri ucbatından sifariş verildiyi tarixdən 3 (üç) gün ərzində onunla əlaqə saxlamaq mümkün olmadıqda verilmiş sifariş icraçı tərəfindən ləğv edilir.
4. Fərdi yaşayış evinin qazlaşdırılması layihəsində fərdi qaz tənzimləyicinin quraşdırılması nəzərdə tutulduğu halda tənzimləyici fərdi yaşayış evinin sahibi (bundan sonra “Sifarişçi” adlanacaq) tərəfindən təmin olunur.
5. Fərdi yaşayış evinin qazlaşdırılması layihəsinin müvafiq dövlət orqanı ilə razılaşdırılması “Sifarişçi” tərəfindən təmin olunur.
6. Fərdi yaşayış evinin qazlaşdırılması üçün məişət qaz sayğacı, saatlıq qaz tələbatı 6 m³-ə qədər (“G-4” markalı) olduqda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ödənişsiz olaraq təmin olunur, saatlıq qaz tələbatı 6 m³-dən yuxarı olduqda isə Sifarişçi tərəfindən təmin olunur.
7. Paylayıcı küçə qaz kəməri ilə qazlaşdırılacaq fərdi yaşayış evinin həyətəyən sahəsinin sərhəddi arasında məsafə 50 metrə qədər olduqda, tələb olunan mal-materiallar sifarişçi tərəfindən təmin olunmaq şərtilə layihə sənədinin hazırlanması, qaz işlədici cihaza qədər qaz xəttinin çəkilməsi, qaz sayğacının (layihə üzrə tələb olunduqda qaz tənzimləyicinin) quraşdırılması, bağlayıcı klapən və detektor-siqnalizator dəstinin alınaraq quraşdırılması, yeni qaz xəttinin istismarda olan yerüstü qaz kəmərinə yaxud yeraltı qaz kəmərinin yerüstü polad çıxışına və qazışlədici cihaza qoşulması xərcləri aşağıdakı kimi müəyyən olunur:
 - Paylayıcı küçə qaz kəməridən fərdi yaşayış evindəki birinci qaz işlədici cihaza qədər məsafə 10 metrə qədər olduqda – ƏDV ilə 262 manat.
 - Paylayıcı küçə qaz kəməridən fərdi yaşayış evindəki birinci qaz işlədici cihaza qədər məsafə 10 metrdən artıq olduqda - ƏDV ilə 262 manat və hər bir əlavə metr üçün quraşdırma xərci 2 manat.
8. Yeni qaz xəttinin istismarda olan yeraltı polietilen qaz kəmərinə qoşulması xərcləri əlavə olaraq hesablanacaq.

9. İcraçı tərəfindən təmin olunan mal-materialların dəyərində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında yenidən baxılacaqdır.
10. Sifarişçi tərəfindən təmin olunan mal-materiallar təzə, istifadə olunmamış olmalı, mal-materialların keyfiyyət göstəriciləri layihə sənədlərinə uyğun olmalıdır.
11. Paylayıcı küçə qaz kəməri mövcud olmadıqda, yaxud paylayıcı küçə qaz kəməri ilə qazlaşdırılacaq fərdi yaşayış evinin həyətyanı sahəsinin sərhəddi arasında məsafə 50 metrdən artıq olduqda əlavə küçə qaz kəmərinin çəkilməsi üçün vətəndaşın vəsaiti hesabına layihə sənədləri hazırlanmalı, müvafiq qaydada razılaşdırılmalı, layihə əsasında müvafiq sahədə xüsusi icazəsi olan podartçı təşkilat tərəfindən qaz kəməri çəkilməli və müvafiq qaydada istismara qəbul edilməlidir. Bu halda xərclər vətəndaşla podratçı təşkilat arasında razılaşma yolu ilə müəyyən olunur. Əlavə küçə xətti çəkildikdən sonra fərdi yaşayış evinin qazlaşması müvafiq olaraq 7-ci bəndə uyğun olaraq həyata keçiriləcəkdir.
12. Qazlaşdırılma işlərinin dəyəri İcraçı tərəfindən təqdim olunacaq hesaba uyğun olaraq 2 (iki) iş günü müddətində sifarişçi tərəfindən öncədən İcraçının bank hesabına ödənilməli və ödəniş qəbzinin əsli İcraçıya təqdim olunmalıdır.
13. Qazlaşdırılma işlərinin dəyərinin ödənilməsini təsdiq edən ödəniş qəbzinin əsli və işlərin icrası üçün tələb olunan mal-materiallar tam şəkildə sifarişçi tərəfindən İcraçıya təqdim olunduğu tarixdən etibarən qazlaşma işləri 22 (iyirmi iki) iş günü müddətində icra olunacaqdır.
14. Mal-materiallar sifarişçi tərəfindən ən gec müqavilə imzalandıqdan 3 (üç) gün müddətində İcraçıya təhvil verilməlidir. İşlərin icra müddətinin axımı mal materiallar tam şəkildə İcraçının nümayəndəsinə təhvil verildiyi andan başlanır.
15. İcraçı tərəfindən quraşdırılmış smart tipli sayğacın kartı yalnız sifarişçiyə və ya notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər şəxsə təhvil verilir.
16. İcraçı tərəfindən tikinti quraşdırma işləri tamamlandıqdan sonra, İstismara Qəbul Aktının bağlanması Sifarişçinin təqsiri ucbatından baş tutmazsa, icraçı quraşdırılmış qaz sayqacını demontaj edir və sifarişçi tərəfindən aktın rəsmiləşdirilməsi üçün yenidən müraciət edilənədək müvəqqəti saxlanmasını təmin edir.

Bu razılaşma protokolunu öz imzamları təsdiq edirəm:

Sifarişçi:

imza _____
Adı, soyadı imza

“ _____ ” “ _____ ” 20____ il